

Son bir əsrda millətin nəsibi olan ilk milli dövlət - "Azərbaycan Cümhuriyyəti o zaman bütün Şərqdə (və Avropada) ən demokratik parlaman modelinə malik idi və sağlam bir milliyət fikri və türklük şüuru üzərində qurulmuşdu... Eyni zamanda, Azərbaycan çağdaş bir cəmiyyət qurmağa, Avropa zəhniyyəti ilə çalışmağa əzm etmişdir. Bayrağının üç rəngi (mavi, qırmızı, yaşıl) bu ümdənin timsalıdır" (Üzeyir Hacıbəyli).

AMEA-nın müxbir üzvü mərhum Yaşar Qarayev yazdırdı: "Milli birlik və istiqlal hakimiyyəti "Xalq respublikası" və sosial-demokratiya istiqamətində ümum-bəşəri tərəqqinin həm Qərb, həm də Rusiya və Şərq meyillerini öz məzmununda birləşdirdi. Milli dövlət qurumunu filial, struktura obyekti, avtonomiya səviyyəsində yox, tam müstəqil, klassik respublika səviyyəsində dirçəltmək cəhdinə Şərqdə real, konkret tarixi timsal və nümunə idi".

Bir cəhət də çox mənali və ibrəlidir: Azərbaycanda Cümhuriyyətin tulusu da, qürubu da cəbrsiz və zorsuz, qansız və qadasız baş verib. Onun mənəvi və hüquqi təsisində təməl daşı - hückum və ordu, silah və sürgün yox... milli dövlət təfəkkürü, zəka və müdriklik olub. Beynəlmilelçi parlamenti, hüquqi dövlət təsisatı və əlaqə kodeksi onun bütün sonrakı qısa, çətin, lakin tarixi fealiyyətinin mahiyyətini də aşılıyib: "Hər şeydən əvvəl, Azərbaycan Cümhuriyyətinin esas idarəsi bütün vətəndaşların bərabər bir hüquqda yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüquq qorunurdu, erkək-qadın, müsəlman-xristian, türk-türk olmayan, cins və milliyet fərqi gözləmədən, zəngin-fəqir, müdir-işçi, torpaq sahibi - günəmuzdçu, öyrətmətələbə, möhtərəm-cahil, sinif,

əsası və inzibati modeli Azərbaycan Cümhuriyyəti verdiyi kimi, eyni sosial-siyasi məkanda milli-mənəvi yaddaşın qorunması, təzahürü və yüksəlişi üçün fəlsəfi-estetik təməl, nəzəri əsası da elə həmin AXC-nin milli tərəqqi təlimi və konsepsiyası verdi. Azərbaycanda sovet dövründə də, iştirnasız olaraq, bütün bədii formalarda - poeziyada, rəssamlıqda, musiqidə, teatrda... en böyük uğura çevrilən şədəvler, məhz bu yaddaş kodundan çıxan, onunla təzad təşkil etməyən əsərlər oldular".

Azərbaycanın en yaxşı alımları, elm və bilik adamları sonralar həm milletin, həm də onun ədəbiyyatının tarixini bu yüksək nöqtədə duraraq yaratdır (Şübhəsiz, bu sözlər həmin yetmiş ildəki resmi-direktiv tarixçiliye, boz yekrəng, "elmi" - "bədii" axına, qrafoman-doqmat məhsuluna, konyuktur makulaturaya aid deyil). Azərbaycanda son 150 ilde ədəbi nəsil və bədii ənənə arasında milli əlaqə, varislik estafet xəlvətdə, alt qatda heç vaxt qırılmamış, daxildəki ana damarda, arteriyada dövriyyə fasilsəz davam etmişdir. Və bunun da tama-milə məntiqi nəticəsi olaraq, suverenlikdən sonrakı dövr - 1990-2000-ci illərin ədəbi prosesi də həmin dövriyyəyə əvvəlki təbiilik və qanunauyğunluqla qoşula bilmişdir (dəyişen siyasi ukladlarla birləşdikdə, hər dəfə sənətə və sə-

ləri də demokratiya, elm və milli mədəniyyət sahəsində olmuşdur: BAKI DÖVLƏT UNIVERSİTETİ (1919) AZƏRBAYCAN DÖVLƏT TEATRI (1919), "TEATR XADIMLƏRİ CƏMİYYƏTİ", "MÜSƏLMAN MÜHƏRRİR VƏ ƏDİBLƏR CƏMİYYƏTİ", "YAŞIL QƏLƏM" ədəbi birliyi açılmış, milli simvolika - gerb, bayraq və himn müəyən edilmişdir.

Rəsmi statistikaya görə, Azərbaycanda hələ 1919-cu ildə artıq 700 məktəb açılmış və bu məktəblərdə 48780 şagird təhsil almışdır.

Dövlət Teatri İ.Aşurbəylinin Azərbaycan istiqlalı mövzusunda yazdığı "AZƏRBAYCAN" dramı ilə açılmış, A.M.Şərifzadə, C.Zeynalov, H.Ərəbliński, H.Sarabski, S.Ruhulla, M.Əliyev, M.Kazimovski kimi şöhrəti aktorlar ifasında, həmçinin, "HACI QARA", "ÖLÜLƏR", "BƏXTSİZ CAVAN", "ARŞIN MAL ALAN", "ƏDİRΝƏ FƏTHİ" tamaşaları sehnəyə qoyulmuşdur. Bədii repertuar, eyni zamanda, "Zorən Təbib" (Molyer), "Qaçaqlar" (Şiller), "Əlmənsur" (Heyne), "Müftətiş" (Qoqol), həmçinin, "Ənuşirəvanı-adil" (Xalid ibn-Valid), "SƏD İBN VƏQQAS", "YEZİD İBN MÜAVİYƏ", "TÜRKİYƏ OGULLARI", "KÖHNƏ TÜRKİYƏ", "ƏBÜLÜLA" pyeslərini əhatə edirdi.

Y.Qarayev yazır: "CÜMHURİYYƏT DÖVRÜ" (1918-1920) - XX əsrin əvvəlinin iki inqilab

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkışafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqların müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Azərbaycan Xalq Cümhuriyyətinin milli birlik uğrunda mübarizəsi və əbədi irsi AXC Qərb və Şərq dəyərlərini, milliliyi və ümumbəşəriliyi özündə birləşdirən milli birlik uğrunda mübarizə aparan bir dövlət idi

məslək, təbəqə, rütbə, məqam, nəsif, bilgi imtiyazı aramadan bütünlü vətəndaşlar məmlekət idarəsində iştirak edir, qanun yapan quruluşlara girmək haqqına dəxi sahib idilər. Burada bir sinif digər sinfə hakim deyildi. İnsan nə varına görə haqlı, nə də yoxsulluğuna görə haqsız görünmürdü. Bunu kim ona nə yoxsulluğu üçün sayğı edilir, nə zənginliyi üçün aşağılanırı... Burada misli Avropana tətbiq olunmayan həqiqi bir xalq Cümhuriyyəti qurulmuşdu".

Y.Qarayevin təbirincə desək: "Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanda Cümhuriyyətdən əvvəlki yetmiş illik (1850-1918) milli-mənəvi inkişafın əsəri və övladı olub. Eyni miqyasda və sıqıldır dəgər əsərdən - Cümhuriyyətin öz əsəri və övladı olan milli intibahdan isə, geniş mənəda, Cümhuriyyətdən sonrakı yetmiş ilin (1920-1990) sənət və mədəniyyətinin timsalında danışmaq olar. Sovet federaliyası daxilində de Azərbaycanın milli istiqlalı, ərazi bütövlüyü və respublika statusu üçün potensial tarixi

nətkara da münasibəti dəyişən, mədəniyyətin mərhələlərini qarşı-qarşıya qoyan vulqar-sinfi konjunkturanın, siyasi təsnifatın bu qanunauyğunluqla heç bir əlaqəsi yoxdur).

Lakin bütün bunlarla birləşdikdə, o da həqiqətdir ki, AXC dövrü ilə bağlı ədəbi irs, şübhəsiz, yalnız AXC-dən sonrakı ədəbiyyatın böyük nümunəleri deyil. Həmin ədəbiyyatı ilk dəfə araşdırınlar və dəyərləndirənlər də elə Cümhuriyyəti və onun mədəniyyətini yaradanların özləridir.

Hələ bir böyük şedevr ayrılıqda yaranmasa da, Cümhuriyyəti yaradan və Cümhuriyyətin idealalarını həmin dövrde də incələyib tərənnüm edən zəngin bir poeziya, nəşr, dramaturgiya və tənqid məhsulu, fəal ədəbi və sosial-mədəni hərəkat AXC illərində mövcud olmuşdur.

Azərbaycan ərazisi bərpa olunmuş, müsəlləh milli ordu yaradılmış, Azərbaycan dili dövlət dili elan edilmiş və belə etibarlı zəminda hökumətin iyirmi üç ayda mümkün olan ən böyük tədbir-

(1905-1907-ci və 1917-ci illərin rus inqilabları) dövrü ilə sonrakı yetmiş il arasında ara mərhələni təşkil edir.

Hələ islamə qədər neçə yüz il tarixi olan, islamla özünü yenidən dərk edən və XIX əsrin Qərb-Şərq məcrasında təzə mərhələyə yüksələn Azərbaycan ədəbiyyatında üç əvvəlki ədəbi dövrdən sonra onların hər üçünü özündə cəmləyən yekun dövrü (XX yüzil) gelir və özünün zirvə məqamına müstəqil Azərbaycan dövləti illərində çatır - 1918-20-ci illerde. Məhz bu dəfə "Molla Nəsreddin" və "Füyuzat" ədəbi məktəbinin, tənqidçi realizmin və iyirminci əsr romantizminin bədii-fəlsəfi böyüvəsi zəminində ədəbiyyat öz mənəvi-fəlsəfi miqyasını, əhatə hüdudlarını və çərçivəsini artıq coğrafi yox... tarixi (!) məkanda deyisişir: vəhdətə və bütövlüyə qitələr qitələr arasında yox, daha çox epoxalarla epoxalar, köklərlə zirvelər, mənşə ilə, ecdadla, etnosla müasir nəsil arasında nail olmağa çalışır. Yenidən (bu dəfə artıq yeni məzmunda və səviyyə-

de) daha çox Şərqlə, türklük və islam dünyası ilə bağlılıqda özünü tanımaq, ifade və təsdiq etmək yolu ilə gedir.

Təsadüfi deyil ki, təxminən eyni vaxtda Cənubi Azərbaycanda da milli istiqlala qarşı qəsd baş verdi: Səttarxandan, Bağır xandan sonra Şeyx Məhəmməd Xiyabanının demokratik hökuməti təməh edildi.

Azərbaycan Cümhuriyyəti, şübhəsiz, 1917-1920-ci illərdə Avropa, Rusiya və Qafqaz miqyasında özünü göstəren geosiyasi maraqların obyektiv olaraq şərtləndirdiyi tarixi hadisə idi. Lakin o, daha əvvəl Azərbaycanda yaxın iki əsrin və xüsusi, AXC-yə qədərki son üç on ilin sosial-ictimai və ədəbi-mədəni hərəkatı ilə hazırlanmış milli-məfkurəvi, mənəvi-ideoloji bir fenomen idi. Odur ki, ondan sonrakı çağdaş və gelecek tarix yalnız onunla bütövləşən məcrada, kontekstdə ince-lənə bilərdi".

Ədəbiyyat tarixi, folklor topluları yaradılması, ədəbi prosesin təşkili, milli tarix və ənənəye dair müntəzəm, çəsidi nəşrlerin ca-

ri və perspektiv planlarının icrasını müəyyənleşdirərək, bu cəmiyyət qarşısında duran vəzifələr programı kimi müəyyən edilmişdi.

Müellif qeyd edirdi ki, bədii prosesi tənzim edənlər və yaradınlar - başda M.Ə.Rəsulzadə, ideoloq Mirzəbala, parlamentin sədr müavini H.Əğayev, parlamentin sədri Ə.M.Topçubaşov, S.Əmməmdzadə, Ü.Hacıbəyli, Ə.Hüseynzadə, habelə, C.Əmməmdquluzadə, M.Hadi, H.Cavid, A.Şaiq, Ə.Müznib, S.Əməmtəz və b. idi. Xüsüsən, "CÜMHURİYYƏT ŞAIRİ" Ə.Cavad, Əliyusif Rai, Umuğlùm xanım (M.Ə.Rəsulzadənin əmisi qızı, S.Ə Hüseynzadənin həyat yoldaşı), Əmin Abid (Gültekin), Cabbarlı, Davud, Əli Şövqi kimi gənclərin onlarla ehtiraslı şeiri elliklə yayılır və oxunur, marş, himnə və nəgməyə çevrilidilər. Nəzirə, qəzəl, qəsidi, mərsiye, mədhiyyə ənənəsini isə daha çox Ə.Cənneti, İ.Tahir, A.Münri kimi yaşlı şairlər davam etdirirdilər.

**Vahid Ömərov,
falsəfa üzrə falsəfa doktoru**